



# **DÜNYA AZƏRBAYCANLILARI:** ***tarix və müasirlik***

***III beynəlxalq elmi konfrans***

***Bakı şəhəri, 21-22 dekabr 2018-ci il***

**21-22 dekabr 2018-ci il tarixdə BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçiriləcəkdir.**

Elm yolunda yeni addımlarını atan gənc tədqiqatçılar, dəyərli araşdırmaçılar!

2018-ci il dekabrın 21-22-də Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demografiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Tarix Qurumu, Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə təşkil olunacaq “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans baş tutacaqdır. Ənənəvi keçirilən elmi konfransın 3-sü dövlətçilik tariximizin çox böyük və şərəfli hadisəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövrünə təsadüf edir. Bu səbəbdən “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı III beynəlxalq elmi konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş Cümhuriyyət ilinin yekununda təşkil olunacaq konfransda Siz dəyərli tədqiqatçıları yeni və maraqlı araşdırmalarla gözləyirik.

## **Mühüm tarixlər:**

Konfransın elanı - 28 iyun 2018

Xülasələrin göndərilməsi üçün son tarix – 1 oktyabr

Qəbul olunan Xülasələrin elanı – 15 oktyabr

Məqalələrin göndərilməsi -15 noyabr

Qeydiyyat ödənişi - 01-16 noyabr.

Konfransın keçirilmə tarixi - 21-22 dekabr 2018

**Konfransın mövzuları:**

1. XIX-XXI əsrlərdə Azərbaycanın ərazi və əhali məsələləri
2. Tarixi Azərbaycan torpaqları: etno-siyasi, demoqrafik proseslər
3. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə gedən yol
4. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması: müstəqillik uğrunda mübarizə
5. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları
6. AXC-nin ərazi bütövlüyü uğrunda mübarizəsi
7. Cümhuriyyət dövründə ideoloji siyasət
8. Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış
9. Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi
10. Azərbaycan mühacirətinin tarixindən
11. Azərbaycan diasporu: fəaliyyəti və gələcək perspektivlər
12. Ermənistanın Azərbaycan torpaqlarını işğalı və ya Dağlıq Qarabağ münaqişəsi tarixi retrospektivdə
13. Azərbaycan Respublikası müstəqillik illərində

**Konfransda iştirak şərtləri:**

- Konfransa təqdim edilən mövzular konfransın tematikasına uyğun olmalıdır.
- Xülasə 150-200 sözdən ibarət olmalıdır. Xülasədə mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Konfransın əsas işçi dili Azərbaycan dilidir, lakin məruzələr digər türk ləhcələri, ingilis və rus dillərində də dinlənəcəkdir. Məqalələr Azərbaycan, digər türk ləhcələri, ingilis və rus dillərində qəbul ediləcəkdir.
- Konfransa təqdim edilən xülasələr Elmi Komitə tərəfindən müsbət rəy verildikdən sonra qəbul olunacaqdır.
- Konfransa göndərilən xülasə və məqalələr hər kəsin şəxsi elektron ünvanından, fayla müəllifin soyadı verilərək göndərilməlidir.
- Konfrans materiallarının elektron versiyası BDU-nun saytında yayımlanacaqdır: <http://bsu.edu.az>

**Məqalənin tərtibi qaydaları:**

- Məqalələr yazılarkən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər qarşısında qoyduğu tələblər əsas götürülür.
- Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1;
- Vərəq ölçüləri: hər tərəfdən 2 sm
- Mətn ən çox 3500 -4000 söz (Azərbaycan və ingilis dilində olan xülasələr və ədəbiyyat siyahısı daxil olmaqla) həcmində olmalıdır.
- Yazılara kompüterdə səhifə nömrəsi verilməməlidir.
- Başlığın hamısı böyük hərflərlə Times New Roman şriftində, 12 ölçü ilə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır. Məqalənin adı ilə məzmunu tam uyğun olmalıdır.
- Məqalənin başlığının altında sağ tərəfdə 10 ölçü ilə müəllifin adı, soyadı – tünd rəngdə (Bold), fakültəsi, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.
- İlk səhifədə məqalənin 10 ölçü kursivlə (italic) Azərbaycan (həmçinin yazıldığı digər dillərdə) və ingilis dillərində xülasəsi və hər iki dildə açar sözlər verilməlidir. Xülasələrin mətni eyni

olmalıdır.

- Xülasə 150-200 sözdən ibarət olmalıdır. Xülasədə mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.
- Məqalədə sitatlar məqalənin ümumi həcmnin yalnız 30%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.
- Cədvəl və şəkil verilərsə, cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcılıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)
- Məqalədə verilən şəkil və xəritələr ayrıca fayl (GIF, JPEG) kimi elektron versiyada təqdim edilməlidir.
- Cədvəllər 10 ölçüdə tərtib edilməlidir. Cədvəlin qaynağı onun aşağı hissəsində 10 ölçü ilə verilməlidir.
- Məqalə içindəki yarımbaşlıqlar Birinci hərfi böyük, qalanları kiçik olmaqla verilməlidir. Məsələn: Giriş, Nəticə, Ədəbiyyat siyahısı.
- Məqalədə istifadə edilən bütün ədəbiyyat və internet resursları məqalənin sonunda 10 ölçü ilə əlifba sırası ilə düzülməli və mətnə istinadlar həmin sıraya uyğun kodla verilməlidir. Məsələn: [1, səh.5].
- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.
- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan məqalənin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı və ondan sonra hiperiqtibas qoyulmalıdır.
- Alimlik dərəcəsi və elmi adı olmayan gənc müəlliflərin adının yanında elmi rəhbərin adı, elmi adı, alimlik dərəcəsi və elektron poçtu göstərilməlidir. Məqalələr elmi rəhbərlərin dərkənarı (skan edib məqaləyə əlavə etmək)ilə qəbul ediləcəkdir. Məqalədəki məlumatların səhihliyinə və araşdırmanın orijinallığına görə elmi rəhbər və müəllif məsuliyyət daşıyır.
- Məqalə tam redaktə olunduqdan sonra təqdim edilməlidir. Təşkilat Komitəsinin qoyduğu tələbləri ödəməyən məqalələr çap edilməyəcəkdir.
- Məqalələr Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının (dunya.azerbaycanlilari.etl@gmail.com) elektron ünvanına göndərilməlidir.

**Ünvan:** AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23  
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələr üzrə)  
kafedrası; Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyası: III korpus,  
1007-ci otaq

**Əlaqə:** +99412-537-04-61 (saat 9.00-17.00)  
Email: [dunya.azerbaycanlilari.etl@gmail.com](mailto:dunya.azerbaycanlilari.etl@gmail.com)

*Hörmətlə, Təşkilat Komitəsi*